



GƏNCLƏR VƏ
İDMAN NAZIRLIYI



KƏND GƏNCLƏRİNİN ÇAĞDAŞ PEŞƏ SAHƏLƏRİNƏ İNTEQRASIYASI

ÇAĞDAŞ PEŞƏ SAHƏLƏRİ VƏ FRİLANS İŞ İMKANLARI



2024

ÇAĞDAŞ PEŞƏ SAHƏLƏRİ VƏ FRİLANS İŞ İMKANLARI

Araşdırma | Fərrux Rəhimli, Fəxrəddin Əli

Elmi və texniki redaktor, korrektor | Fərrux Rəhimli

Bu elektron kitabı "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin həyata keçirdiyi "Kənd gənclərinin çağdaş peşə sahələrinə inteqrasiyası" layihəsi çərçivəsində hazırlanmışdır. Layihənin məqsədi kəndlərdə yaşayan gənclər üçün müasir peşə və frilans iş imkanları ilə bağlı məlumatlılığı təmin etmək və bu istiqamətdə elektron kitabı yaratmaqla gənclər arasında geniş şəkildə təbliğat aparmaqdır. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin qalib layihələrindəndir.

MÜNDƏRİCAT

Giriş	4
Rəqəmsal bacarıqlar	5
Çağdaş peşə sahələri	7
İş portfelinin yaradılması	11
Frilans iş imkanları	14
İnternet resursları	16

GİRİŞ

Ötən əsrin əvvəllərindən etibarən informatika və telekommunikasiya sahəsinin sürətli inkişafı ənənəvi iş sahələrində yeni yanaşmaları formalasdırıb. Çağdaş dövrdə texnologiyanın inkişafı ilə əlaqədar iş sahələri sürətlə dəyişir və rəqəmsal peşə sahələrinə tələblər artır. Bu sahələrdən ən çox tələb olunan programlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq kimi sahələr üçün həm "self-study" (öz-özünə öyrənmə) olaraq geniş imkanlar, həm də gəlirli karyera perspektivləri mövcuddur.

"Kənd gənclərinin çağdaş peşə sahələrinə integrasiyası" layihəsi çərçivəsində hazırlanmış bu elektron kitabçanın yayımılanmasında məqsəd kəndlərdə yaşayış gənclər üçün yeni növ peşə və frilans iş imkanları ilə bağlı məlumatlılığı təmin etmək, eyni zamanda bu istiqamətdə gənclər arasında geniş şəkildə təbliğat aparmaqdır. Kitabçada programlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq sahələrinə başlamaq üçün lazım olan təməl biliklər, istifadə edilə biləcək aletlər və mövcud resurslar haqqında geniş məlumatlar yer alır. Frilans işləmə üsulu və effektiv iş portfeli yaratmaq, eyni zamanda faydalı resurslar haqqında məlumatlar da bu kitabda əhatəli şəkildə izah olunur.

Kitabçada qeyd olunan hər bir mövzu praktik iş təcrübəsinə əsaslanaraq hazırlanmışdır. Çağdaş texnoloji bacarıqların sürətli inkişaf etdiyi bir dövrdə hər gün yeni biliklər əldə etmək və trendləri izləmək rəqəmsal dövrdə uğur qazanmanın əsas prinsiplərindəndir. Bu elektron kitabçanın məhz bu yolda gənclərə bir bələdçi olacağını və karyeralarına töhvə verəcəyini ümid edirik.

RƏQƏMSAL BACARIQLAR

Müasir dövrdə rəqəmsal bacarıqlar, cəmiyyətin hər bir sahəsində uğur qazanmaq üçün zəruri bilik və vərdişlər toplusudur. Rəqəmsal bacarıqlar yalnız informasiya texnologiyaları sahəsində deyil, həm də təhsil, ticarət, elm, incəsənət, hətta gündəlik həyatımızın müxtəlif aspektlərində geniş istifadə olunur. İnfomasiya axınının sürətləndiyi və rəqabətin artdığı dövrdə rəqəmsal biliklər hər bir gənc üçün vacibdir. Aşağıda rəqəmsal bacarıqların əsas növləri təsvir olunmuşdur.

Əsas kompüter bacarıqları: kompüterdən gündəlik istifadə etməyi tələb edən bacarıqları əhatə edir. Buna mətn redaktorlarında yazı yazmaq, internetdə axtarış etmək, e-poçtdan düzgün istifadə və fayl idarəciliyi kimi bacarıqlar daxildir.

Ofis proqramları üzrə bacarıqlar: "Microsoft Office" və ya "Google Docs" kimi proqram təminatlarından istifadə etməklə iş mühitinin bacarıqlarından biridir. Bu proqramlar vasitəsilə mətn sənədləri, cədvəllər və təqdimatlar hazırlamaq, məlumatları analiz etmək və s. əməliyyatlar yerinə yetirilir.

Kodlaşdırma və proqramlaşdırma bacarıqları: kompüter proqramları, mobil tətbiqlər, oyunlar, veb-saytlar və s. hazırlanmaq



üçün mühüm bacarıqlardır.

İnformasiya təhlükəsizliyi və məxfilik bacarığı: fərdi məlumatların qorunması, şifrələmə üsulları, kibertəhlükəsizlik tədbirləri və s. kimi fəaliyyətləri icara etmək üçün lazım olan bacarıqlardır.

Sosial media istifadəsi bacarıqları: şexslərin və müəssisələrin kommunikasiya yaratma, brendləşmə fəaliyyətləri üçün əsas vəsítələrdən biridir. Sosial media alətlərindən istifadə etmək, analiz etmək, məzmun yaratmaq və reklam kampaniyaları təşkil etmək də bu bacarıqlara daxildir.

Məlumatların analizi bacarığı: biznes və elmi-tədqiqat sahələrində etibarlı mənbələrdən istifadə etməklə məlumatların təhlili və bu təhlilə uyğun kontent, strategiya qurulması üçün istifadə olunur. Bu sahədə "SQL", "Tableau" kimi alətlərdən istifadə olunaraq məlumatların analiz edilməsi və vizuallaşdırılması həyata keçirilir.

Rəqəmsal bacarıqlara sahib olmaq çağdaş dövrün bütün sahələrində - təhsil, iqtisadiyyat, səhiyyə və s. əsas tələblərdən birinə çevrilib.

ÇAĞDAŞ PEŞƏ SAHƏLƏRİ

Texnologiyanın həyatımızda geniş yer tutduğu dövrdə proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq kimi sahələr iş dünyasında önəmli mövqeyə sahibdir. Hər bir sahə özünəməxsus bacarıqlar və innovativ yanaşmalar tələb edir. Qeyd olunan hər üç sahənin spesifik program təminatı, fəaliyyət istiqaməti və karyera perspektivləri mövcuddur.

Programlaşdırma sahəsi

Programlaşdırma texnologiyaların əsasında dayanan peşə sahələrindən biridir. İnforsasiya texnologiyaları sahəsindəki sürətli inkişaf programlaşdırma bacarıqlarına sahib kadrlara tələbi daha da artırır. Programlaşdırma sadəcə program təminatının hazırlanması ilə məhdudlaşmır, həm kompüter oyunları, mobil tətbiqlər, veb-saytlar və müxtəlif rəqəmsal xidmətlərin yaradılmasında da geniş istifadə olunur. Əsas programlaşdırma dilləri və istifadə təyinatları aşağıdakılardır.

"Python": məlumat analizi, elektron cihazın öz-özünə öyrənməsi və səni intellekt kimi sahələrdə geniş istifadə olunur. Kompaktlığı və güclü kitabxana dəstəyi ilə geniş yayılmışdır.



"JavaScript": veb-proqramlaşdırma sahəsinin inkişafında vacib dillərdəndir və veb-saytların interaktivliyini təmin edir. "JavaScript" proqramlaşdırma dili "frontend" (React, Angular) və "backend" (Node.js) tətbiq sahələrində istifadə olunur.

"Java" və "C#": korporativ tətbiqlər və oyun proqramlaşdırması sahələrində geniş yayılmış dillərdir. "Java" "Android" mobil əməliyyat sistemi üçün yaradılan tətbiqlərdə əsas dil, "C#" isə "Unity" platforması üzərində oyunların yaradılmasında əsas dil olaraq istifadə olunur.

Proqramlaşdırma bacarığına sahib şəxslərə həm yerli, həm də qlobal əmək bazarında tələb yüksəkdir. Bu bacarığa sahib şəxslər böyük texnologiya şirkətləri, fərdi şəxslər və ya startaplar layihələri üçün frilans olaraq fəaliyyət göstərə bilərlər.

Qrafik dizayn sahəsi

Qrafik dizayn vizual məlumatları cəlbedici və anlaşılışlı şəkildə təqdim edən yaradıcılıq sahəsidir. Rəqəmsal dünyada qrafik dizayn brendlərin vizual profilini yaratmaq, auditoriya ilə əlaqə qurmaq və mesajları effektiv şəkildə ötürmək üçün əhəmiyyətlidir. Əsas qrafik dizayn alətləri və istifadə təyinatları aşağıdakılardır.

"Adobe Photoshop" və "Adobe Illustrator": çap materialları, sosial media üçün posterlər və loqo dizaynı, həmçinin fotosəkil redaktəsi və illüstrasiyaların hazırlanmasında geniş istifadə olunur.

"Figma" və "Sketch": "UX/UI" dizayn sahələrində ən çox istifadə olunan qrafik redaktorlardandır. Bu redaktorlar interaktiv dizaynlar yaratmaq üçün istifadə edilir və əsasən veb-sayt və mobil tətbiq interfeyslərinin dizaynında tətbiq olunur.

"Canva": peşəkar qrafik dizaynerlərdən əlavə, dizayn sahəsinə yeni başlayanlar üçün optimal bir qrafik redaktordur. "Canva" sosial media posterləri və digər vizual materialların hazırlanmasında geniş istifadə olunur. "Canva" həm veb-sayt, həm mobil tətbiq

üzərindən, həm də kompüter programı olaraq istifadə oluna bilir.

Qrafik dizayn sahəsi ilə məşğul olan şəxslər yaradıcılıqlarını və texniki bilikləri birləşdirərək reklam agentlikləri, media qurumları, oyun və əyləncə sektorunda fəaliyyət göstərən şirkətlər üçün xidmətlər təqdim edə bilərlər.

Rəqəmsal marketing sahəsi

Rəqəmsal marketing brendlərin internet mühitdə tanınması və potensial müştərilərə çatdırılması üçün istifadə olunan strategiyalar toplusudur. Bu sahə müəssisələrin uğur əldə etməsində və internet sferasında tanınmasında böyük rol oynayır. Əsas rəqəmsal marketing strategiyaları və istifadə təyinatları aşağıdakılardır.

"SEO" (Search Engine Optimization): Axtarış Mühərriki Optimizasiyası veb-saytların axtarış sistemlərində ön sıralarda yer alması üçün istifadə olunan Rəqəmsal marketing strategiyasıdır. "SEO" üçün "Google Analytics", "Ahrefs" kimi alətlərdən fəal istifadə olunur.

SMM (Sosial Media Marketing): əsasən "Facebook", "Instagram", "TikTok" kimi sosial media platformalarında hədəf kütləsinə çatmaq üçün reklam və məzmun paylaşımlarının həyata keçirilməsi üçün istifadə olunan Rəqəmsal marketing strategiyasıdır. SMM üçün "Meta Business Suite", "Buffer", "Hootsuite" kimi alətlərdən fəal istifadə olunur.

E-poçt marketinqi: müştərilərlə əlaqəni qorumaq və genişləndirmək, eyni zamanda məhsul və ya tədbir haqqında onları məlumatlaşdırmaq üçün geniş istifadə olunur. Əsasən "Mailchimp" və "ConvertKit" kimi alətlər E-poçt marketinqi üçün yararlıdır.

Rəqəmsal marketing sahəsi üzrə fəaliyyət göstərən şəxslərin analitik düşüncə, məzmun yaratma və potensial müştərilərlə empatiya qurmaq kimi bacarıqlara malik olması onlar üçün ən böyük üstünlükdür. Əsasən reklam agentliklərində, e-ticarət platforma-

lарında və ya şirkətlərin marketing şöbələrində bu sahəyə tələb mövcuddur.

İŞ PORTFELİNİN YARADILMASI

Əsasən frilans iş üsulu ilə çalışanlar üçün fəaliyyəti geniş şəkildə eks etdirən portfelin olması vacibdir. Proqramçılar, qrafik dizaynerlər və rəqəmsal marketoloqlar üçün iş portfeli yalnız keçmiş təcrübələrin bir toplusu deyil, eyni zamanda bacarıqlarını və yaradıcılıqlarını potensial müştərilərə nümayiş etdirməyin effektiv üsuludur. Uğurlu portfel yaratmaq və onu doğru platformalarda yerləşdirmək peşəkar sahədə daha çox diqqət çəkməyə və iş təklifləri almağa kömək edə bilər.

İş portfelinin yaradılması üçün əsas mərhələlər aşağıdakılardır.

Məqsədi və auditoriyanı müəyyən etmək: iş portfeli yaratmağa başlamazdan əvvəl onun məqsədini və kimə yönəldildiyini müəyyən etmək vacibdir. Məsələn, programlaşdırma üzrə portfel hazırlayarkən hədəf auditoriya texniki detallara daha çox önəm verən müştərilər ola bilər. Qrafik dizayn portfeli isə daha çox yaradıcılığı və vizual bacarıqları vurğulamalıdır. Rəqəmsal marketing sahəsində isə strategiya və nəticələr əsas göstəricilər olur. Auditorianın gözləntilərini öncədən təyin etmək portfelin daha cəlbedici və məqsədə uyğun olmasına kömək edir.



Nümunə məhsulları seçmək və sıralamaq: iş portfelinə daxil ediləcək nümunə məhsullar diqqətlə seçilməlidir. Bacarıqları ən yaxşı formada göstərən və fərqli istiqamətləri əhatə edən nümunə məhsulların olması üstünlükdür. Nümunə məhsulları sıralayarkən onların müxtəlifliyi nəzərə alınmalıdır. Məsələn, qrafik dizaynda fərqli üslubları, rəqəmsal marketinqdə fərqli strategiyaları, programlaşdırma da isə müxtəlif texnologiyaları vurgulamaq olar. Həmçinin hər bir nümunə məhsul haqqında qısa məlumat yazmaq və hansı program təminatından və ya alətdən istifadə edilməsini qeyd etmək faydalıdır.

İş portfelinin dizaynı: hər sahə üzrə iş portfelinin dizaynı fərqli olmalıdır. Programlaşdırma üçün kod nümunələri, "GitHub" layihə bağlantılıları, tətbiq olunan programlaşdırma dillərinin siyahısı və nümunə məhsulun funksionallığı barədə məlumat qeyd etmək zəruriyidir. Qrafik dizayn üçün vizual bir görünüş yaradılmalı, peşəkar dizayn və yüksək keyfiyyətli təsvirlərdən istifadə edilməlidir. Portfelin dizayının sadə və peşəkar görünməsi, diqqəti əsas dizaynlara çəkmək baxımından önemlidir. Rəqəmsal marketinq strategiyalarının nümunələri, nəticələri, analitik göstəricilər və "SEO" məlumatları portfeldə qeyd oluna bilər.

Izahlı məlumat qeyd etmək: hər bir nümunə məshulu təsvir etmək üçün qısa, lakin təsirli yazılar əlavə edilməlidir. İşin məqsədi, istifadə olunan alətlər və əldə olunan nəticələr haqqında məlumat vermək müştərilərin işin təfərrüatlarını daha dolğun öyrənməsinə kömək edir.

İş portfelinin mütəmadi yenilənməsi: peşəkar inkişafın əks etdirilməsi üçün portfelin vaxtaşırı yeniləməsi vacibdir. Yeni nümunə məhsullar əlavə etmək, texniki bacarıqları və iş təcrübəsini daim göstərmək portfeli rəqabətə davamlı edir.

İş portfelinin yerləşdirmək üçün platformalar aşağıdakılardır.

"GitHub" və "GitLab": programlaşdırma sahəsi üzrə ən məşhur plat-

formalardır. Bu platformalarda kod nümunələri paylaşmaq, açıq mənbəli layihələr yaratmaq və kodlaşdırma bacarıqlarını nümayiş etdirmək mümkündür. Adətən müştəriler programçının "GitHub" hesabına daxil olaraq onların layihə kodlarını və "commit" tarixçəsini görə bilirlər. Bu da texniki bacarıqlala bağlı müştəriyə daha ətraflı məlumat verir.

"Behance" və "Dribbble": qrafik dizayn sahəsi üçün ən geniş yayılmış platformalardır. Burada dizaynerlər öz işlərini geniş bir auditoriya ilə paylaşa və digər dizaynerlərdən rəylər ala bilərlər. Hər iki platforma dizaynerlərin yaradıcılıqlarını və müxtəlif dizayn üslublarını nümayiş etdirmək üçün imkanlar yaradır.

"Linkedin": rəqəmsal marketinq sahəsi üçün ən uyğun platformadır. Peşəkarlarla şəbəkə yaratmaq və iş portfelini geniş auditoriya ilə paylaşmaq üçün bir çox imkanlar mövcuddur. Rəqəmsal marketoloqlar əsasən "Linkedin"də marketinq strategiyalarını, məzmun yaratma bacarıqlarını və "SEO" nəticələrini əks etdirən işləri paylaşırlar.

Şəxsi veb-sayıt: iş portfelini nümayiş etdirməyin başqa bir üsulu da şəxsi veb-sayta sahib olmaqdır. "Wix", "WordPress" və ya "Squarespace" kimi platformalar asan yolla, xüsusi veb-proqramlaşdırma bacarığı tələb olunmadan şəxsi veb-sayıt yaratmağa imkan yaradır.

İş portfelinin yaradılması və uyğun platformalarda yerləşdirilməsi, rəqabətli iş dünyasında bacarıqların nümayiş etdirilməsi və müştərilərin diqqətinin cəlb edilməsi baxımından təsirli vasitədir. Hər bir platforma özünəməxsus imkanlar təqdim etdiyi üçün məqsədlərə uyğun olanları təyin etməklə daha effektiv nəticələr əldə oluna bilər.


FRİLANS İŞ İMKANLARI

Frilans iş modeli hər hansıa bir ofisdə yerləşmədən, gündəlik standart iş qrafiki olmadan, istənilən məkandan sərbəst iş qrafiki ilə müəyyən tapşırıqları yerinə yetirməklə icra olunur. Xüsusilə proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq sahələrində olan şəxslər bu model ilə çox sayda iş imkanları əldə edilər. Frilans iş imkanlarından yararlanmaq üçün doğru platforma seçmək vacibdir. Ən geniş yayılmış frilans iş imkanlarının olduğu platformalar aşağıdakılardır.

"Upwork" və "Fiverr": frilans iş bazarında ən məşhur platformalar dan biridir. Burada fərqli sahələr üzrə müştərilər ilə birbaşa əlaqə yaratmaq mümkündür. "Upwork" və "Fiverr" programçılar, qrafik dizaynerlər və rəqəmsal marketoloqlar üçün geniş iş imkanları təqdim edir. İstifadəçilər müxtəlif nümunə məhsullar təqdim edə və müştərilərlə söhbət apara bilərlər.

"Freelancer": müxtəlif sahələr üzrə layihələr təklif edir və geniş bir auditoriyaya malikdir. "Freelancer" həm böyük, həm də kiçik büdcəli layihələri olan müştərilərlə çalışmaq üçün əlverişlidir.

"Toptal": daha çox yüksək səviyyəli, peşəkar və xüsusi biliklərə malik frilanserlər üçün nəzərdə tutulmuş bir platformadır. "Toptal" frilan-



serləri çox ciddi seçim prosesindən keçirir və yalnız yüksək keyfiyyətli iş təqdim edənləri platformaya qəbul edir. Bu da həm iş keyfiyyətinin, həm də ödənişlərin yüksək olmasına səbəb olur.

"PeoplePerHour": frilanserlər konkret saatlıq qiymətlərlə iş təklifləri yarada və ya müştərilərin təkliflərinə müraciət edə bilərlər. Xüsusi qrafik dizaynerlər və rəqəmsal marketoloqlar üçün iş imkanları "PeoplePerHour"da geniş yayılmışdır.

"Linkedin ProFinder": "Linkedin" platformasında frilans iş axtaranlar üçün əlavə bir xidmətdir. Bu platforma vasitəsilə frilanserlər öz sahələrində müştəri təklifləri alır və xüsusi layihələr üzərində işləyə bilirlər.

Frilans iş imkanları, xüsusi qrafik dizayn və rəqəmsal marketing sahələrində böyük potensiala malikdir. Müxtəlif platformalarda iş təcrübəsini inkişaf etdirmək, müştərilərlə geniş əlaqələr qurmaq və sərbəst iş qrafiki ilə gəlir əldə etmək üçün uyğun fürsətlər təqdim edir.

İNTERNET RESURSLARI

Programlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq sahələrini təkmilləşdirmək üçün internet üzərindən çox sayılı resurslar əldə etmək mümkündür.

Programlaşdırma sahəsi üzrə internet resursları aşağıdakılardır.

"Codecademy": programlaşdırma sahəsini öyrənmək istəyənlər üçün uyğun platformadır. Burada "Python", "JavaScript", "HTML/CSS", "SQL" və digər geniş yayılmış programlaşdırma dillərini öyrənmək mümkündür. Platforma interaktiv dərslər və layihələr təqdim edir.

"freeCodeCamp": platforma tamamilə ödənişsizdir. Burada "HTML", "CSS", "JavaScript", "Node.js", "React" və digər programlaşdırma dillərini əhatə edən geniş kurslar təklif edilir.

"Stack Overflow": programçıların qarşılaşdıqları sualları müzakirə etmək, problemlərə həll tapmaq üçün ən geniş forumdur. Burada programlaşdırma dillərinə dair hər növ sualları cavab almaq mümkündür və çoxsaylı mövzularda faydalı məlumatlar əldə etmək olar.



Qrafik dizayn sahəsi üzrə internet resursları aşağıdakılardır.

"Behance" və "Dribbble": qrafik dizaynerlər üçün ən çox bilinən platformalardan biridir. Burada peşəkar dizaynerlər öz işlərini nümayiş etdirir və müxtəlif sahələrdəki ən son trendləri izləmək imkanı əldə edirlər.

"Pinterest": qrafik dizayn və digər yaradıcı sahələr üçün əsas ilham mənbəyidir. Dizaynerlər burada fərqli nümunələri, rəng paletlərini və dizayn trendlərini izləyə bilərlər.

Rəqəmsal marketing sahəsi üzrə internet resursları aşağıdakılardır.

"Google Digital Garage" və "HubSpot Academy": rəqəmsal marketingin əsas prinsiplərini öyrənmək üçün ödənişsiz kurslar təklif edir. Burada "SEO", e-ticarət, sosial media idarəciliyi və digər mövzularda təlimlər əldə etmək mümkündür.

"Moz Blog": "SEO" üzrə öyrənməyə başlamaq və ya bilikləri təkmilləşdirmək istəyənlər üçün faydalı mənbədir.

"Hootsuite Academy": sosial media idarəciliyi və analizləri üzrə təlimlər təklif edir. Platformada sosial media marketoloqları üçün sertifikat programları da mövcuddur.

"Udemy" və "Coursera": programlaşdırma, qrafik dizayn və rəqəmsal marketing sahələri də daxil olmaqla minlərlə video dərsliklər təqdim edir.

Programlaşdırma, qrafik dizayn və rəqəmsal marketing sahələrində inkişaf etmək üçün geniş çeşidli internet resursları mövcuddur. Bu resursların əksəriyyəti ödənişli, bir çoxu isə tamamilə ödənişsizdir. Xüsusilə **"YouTube" platformasında** tamamilə ödənişsiz minlərlə video dərslik hər kəs üçün əlçatandır.

Bu elektron kitabı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. Kitabçanın məzmununa görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məsuliyyət daşıdır.